



## OQTAY İSMAYILLI

**Oqtay İSMAYILLI** (Oqtay Baba oğlu Fərzəliyev) 10 iyun 1955-ci ildə İsmayıllı rayonunun Diyalı kəndində anadan olmuş, 1976-ci ildə Azərbaycan Pedaqoji İnstitutundan (indiki N. Tusi adına ADPU) dil-ədəbiyyat fakültəsini fərqlənmə diploması ilə bitirib. 1976-ci ildə Təyinatın Laçın rayonuna göndərilib və 3 il hamim rayonun Şeylanlı kənd orta məktəbində ixtisası üzrə müəllim işləyib.

1979-cu ildən indiyədək Diyalı kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat fənlərini tədris edir. Alı katégoriyalı metodist müəllimdir. Onun adı Təhsil Nazirliyinin "Səraf kitab" na yazılıb.

Oqtay İsmayılli 1970-ci ildən rayon, 1980-ci ildən isə respublika mətbuatında saasən şeirlər cıxış edib. Şeirləri "Yaslı budaqlar", "Azərbaycan", "Poeziya günü", "Dag çıçıkları", "Abşeron inciləri", "XX əsr Sırvan şairləri" almanaclarında salınıb. O, darc olunmuş 50-dən artıq elmi-külliəvi məqalənin, coşxşılı modenin, ictimai-siyasi xarakterli yazıclarla müəllifidir. Doğma kəndində keçmişlər ilə bağlı yazdırıcı həcmi tarixi-ətnövlik məqalə rayon qəzətində hissə-hissə darc olunub, sonra Lətişə xanım Əliyevannın "Diyalı" kitabına daxil edilib.

Oqtay İsmayılli 4 kitab müəllifidir. "Dodaqla dil arasındadır" 2007-ci, "Rübbələr" 2008-ci, "Müqəddəs söz günü" 2012-ci illərdə nəşr edilib. Sonuncu kitabı isə "Nəsiminin şagirdliyim" (2019) adlanır.

2019-cu ildə "Nəsimi illi" ilə əlaqədar Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən elan edilən "Məndə sığar iki kahan" adlı şeir müsabiqəsinin qalibi olub, diploma və pul mükafatı ilə mükafatlandırılıb.

22 may 2020-ci ildə Haqqə qovuşası. Anadan olduğu, ularları və azählərinin uydugu doğma kənd qəbirşahlığında əbdi olaraq anasına torpağı təpsirildi. Bura qədər fiziki ömrünü sürmüş Oqtay İsmayılli bundan sonra manzıvi ömrünü şeirlərində, bir də dostlarının, yaxınlarının qəlbində yaşayacaqdır.



## OQTAYIN ÖLÜMÜ

Uzun çək-çevirdən sonra, Dikət-devdirdən sonra axır ki, dayandı ürəyim, qoşusim. Tir kimi qaldı ortaçıda quru can qəfəsim. Nə şirin şeymiş, aye, bu ölüm! Ateşdən qurtuldum, serinləşdi içim-cölüm. Dincilik kef meclisi qurdu bedənimdə. Dəmdəyəm, vallah, dəmdə. Ax, niye bunu vaxtında bilməmişəm, əlli il əvvəl ölməmişəm? Əcəb ağrı-acıdan azad olundum, sanki təzəden doğuldum. Gözün qədər sevdiyim birisi cəld qapadı gözümü. Nur dolu bir alemədə hiss etdəm özümü. Əzizlərim bir keyli ağlaya-ağlaya öpüd üzümü. Bir belə öpülməmişdim heç diriliriyim. Bob-bob, dəmdəyəm, vallah, dəmdə. Elə birço bunuçun yoxdu ölməyo. Eh, öpülməli vaxtumda uzanıb ölmədim niye?...

Kendin bütün telefonları birdən diksibin ayıldı.

Bütün evlərə "xəsəbər" yayıldı:

- Getdi Oqtay müəllim də...

Dəmdəyəm, vallah, dəmdə.

Hamının dilində, fikrində

ancaq menem.

Sağ olsun ölüm!

Məşhurluq aləm imiş, aləm!

Xüləse, el yiğidi,

başlındı vur-haray.

Heyrətdən heyətimin ağızı

açıq qaldı təbatəyat.

Tortəmən yudu möni mürdəşir

şəp-sarplar.

Gotirib qoydular otşa

tap-tarapla.

Bu qara dünyanın qoynunda

ağappaq oldum:

tutulurdum pambıq, kəfənə.

Tıf, göz döyməsin,

nə yaxşı yaraşır, maşallah,

bu geyim manə.

Dəmdəyəm, vallah, dəmdə.

İnanım, nezir verardım

taqət olsayı elimdə.

Yazıçı arvad kefimdən xəbərsiz

vay-vay-sən salıb ki:

"Bədəbxt kişi ömründə

birçə kostymən alı,

o da soxvalıq qaldı".

Molla özünü reklam üçün

bir az üzərdir işi.

Sen canın, gödələn bu uzun ayını, a kişi.

Ay canaat, tez olun görüm.

Gedim, o dünyada man de gün görüm.

Dostun galib çıxmamış

çoxşan moni aradan.

Onun ağlamasını

göstərməsin monə Yaradən!

Axır ki, galib çıxdi kecavəm tabut.

Bir vur-haray qopdu ki,

quləqlərin tut.

Arvadım, bacım, qızım

yapışıp buraxırmı monı.

Pah attonnan, doğrudan,

ocaq başında olurmuş  
adamın düşməni.

Adam da ezzizini

xeyir sefərdən ləngidər?

Ağlamayan mönim xəsbəxtliyime;

Allaha açıq gedər.

Nöhayat, rəf oldu bu bəla.

Karvanum düzəldi yola.

Həm möndən aşağıda qalıb;

qalmışın çıyınlar üstünə.

Kaş bir qızum olaydı,

qurban kəsəydim bu günə.

Mənəm-mənəmliyi umudub,

başı bərabərində tutub

ayağımı düşmənin de.

Dəmdəyəm, vallah, dəmdə.

Qıriba adı və xalqın:

ölməyenı ucaltır.

Hər nəse, bu saat

kefim kef çətər.

Ay can, ay can!

Bu da cennətin qəbiristan!

Xəsbəxtlər üzənb

dincəlir yanbayan.

Ağlığın qorxusundan

molla tez tamamladı

məcburi ayinləri.

Məni torpaq bağına basıb

izdiham taleşik qayıtdı geri.

Ac qarınlara qarraq kimi ilişib

çəkdi özüne ehən yeri.

Çırplıda qulağımda xeyli

çoxşun "rəhmət" sözü,

bir azinə astaca dediyi

"gorbagora løst" sözü.

Nə işi getdi gedər-gelməzə

mənimçün insanların şəri,

dünyanın yüz min dərd-şəri,

dirilişin işçəncəleri.

Oqtay! Yaşamaq bax imis!

Ruhum üçur ilahi alemdə,

Camı xumarlan halal qobrıldır.

Dəmdəyəm, vallah, dəmdə.

Dünyanın bir kefi çətər

burdaklı kef-daməq.

Axır ki, ölüb başladım

mən de yaşamaga.